

MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nazəri məcmiu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXXVII buraxılış, Bakı, 2019

МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
XXXVII выпуск, Баку, 2019

THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, XXXVII edition, Baku, 2019

UOT 745/749

Sevinc Qurbanova
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının doktorantı
AZ1029, Bakı, Heydər Əliyev prospekti 26
E-mail: sevincadra1@mail.ru

XX ƏSR SƏNƏT NÜMUNƏLƏRİNİN DEKORUNDA BƏDİİ İFADƏ AXTARIŞLARI

Xülasə: Məqalə Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişaf tarixinin araşdırılmasına həsr olunmuşdur. Tədqiqatın obyekti kimi bu inkişaf tarixinin bir mərhəlesi – XX əsr götürülmüşdür. Azərbaycan incəsənətinin tərkib hissəsi və aparıcı istiqamətlərindən biri olan dekorativ-tətbiqi sənətinin inkişafında XX əsr bir çox xüsusiyyətləri ilə seçilir. Bu xüsusiyyətlər, ilk növbədə, ölkəmizdə baş verən siyasi və iqtisadi dəyişikliklərlə əlaqədardır. Bu dəyişikliklərin dekorativ-tətbiqi sənətin inkişafına birbaşa təsiri olmuşdur ki, həmin təsir dekor tərtibinin məna-məzmununda eks olunmuşdur. Məqalədə əsasən, xalçaçılıqda XX əsrдə yaranmış yeni meyllər araşdırılmışdır.

Açar sözlər: xalça, rəngkarlıq, təsvir, miniatür, süjet, dekor.

Çoxəsrlilik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incəsənətinin, o cümlədən də onun ayrılmaz tərkib hissəsi olan dekorativ - tətbiqi sənətin XX yüzillikdə bütün mənalarda yeniləşməsi, heç şübhəsiz, ölkə əhalisinin əvvəlki dövrlərdən köklü şəkildə fərqlənən iqtisadi - siyasi şəraitdə yaşaması ilə bağlı olmuşdur. 1918-ci ilin mayında müstəqillik qazanan və bu azadlığı iyirmi üç aydan sonra işğal nəticəsində itirən Azərbaycanın yeni qayda - qanunlarla yaşaması, sözsüz ki, bütün sahələr kimi incəsənətin də məna-məzmun tutumunu kökündən dəyişirdi. Bütün sahələri kommunist-bolşevik rejiminin rəhbərliyi və ideoloji tələbləri ilə inkişafa məhkum olan cəmiyyətin incəsənət sahəsindəki yaradıcı müstəqilliyinin səviyyəsi də ərsəyə gətirilən əsərlərdən hiss olunurdu. Bununla belə, ölkənin sovetləşməsindən sonra burada incəsənətə, o cümlədən

də dekorativ - tətbiqi sənətə münasibətin elə də ağır olmadığını etiraf etməliyik. Belə ki, burada təsviri sənət sahəsində fəaliyyət göstərəcək kadrların hazırlanmasını həyata keçirən rəssamlıq məktəbinin təşkili, muzeylərin açılması, sərgilərin keçirilməsi, abidələrin ucaldılması əslində, bu sahənin inkişafına zəmanət verə biləcək addımlar idi.

Bu yerde deyək ki, orta əsrlərdə xüsusi çıçəklənmə mərhələsini yaşayın miniatür rəngkarlığı ilə yanaşı, bu üslubun geniş yayıldığı sənətkarlıq sahələri də zamanın axarında kifayət qədər fərqli estetikaya tapımaqla inkişaf etməkdə idi. XIX – XX əsrlərin qoşşağında realizm bədii prinsiplərinin Azərbaycan incəsənətinə daha güclü nüfuz etdiyi bir zamanda, sovet incəsənəti ənənələrinin yaşadılmasına başlanılması, əslində, yerli yaradıcılar üçün o qədər faciəvi deyildi. Onu da əlavə edək ki, 1920 - 1930-cu illərdə bir yandan Bakının mədəni məkanında vaxtilə Rusiya şəhərlərində çalılmış müasir duyumlu, bir qədər də Qərb yönümlü rəssam və heykəltəraşların fəaliyyət göstərmələri, digər tərəfdən rəssamlıq məktəbində gənc kadrların "Sosialist realizmi" bədii prinsipi əsasında sənətin sirlərinə yiyələnmələri, həmin dövrdə hökumətin unudulmuş və yaxud da tənəzzülə uğramış sənətkarlıq sahələrini bərpa etməyə səy göstərməsi ilə təzad təşkil edirdi. Lakin qeyd etmək lazımdır ki, o vaxtlar respublikada yetişən gənc kadrlar kor-koranə məktəbdə onlara öyrədilənlərlə kifayətlənməyib, həm də tanış olduqları klassik milli irsdən faydalamağa davamlı söylər göstərirdilər. Bunun "təhlükəli" nəticələrə gətirib çıxaracağından ehtiyatlına Kreml ideoloqları gənclərin milli qaynaqlara müraciətlərinə birbaşa qadağalar qoymasalar da, onların qarşısında əslində icrası qeyri-müəyyən olan yaradıcı vəzifələr qoymuşdular. O vaxtlar yaradıcı insanlara yöneli "formaca milli, məzmunca sosialist" tutumlu əsərlərin yaradılması "icazəsi" də belə tövsiyələrdən idi. Bu yerde deyək ki, yeni yüzilliyin birinci yarısında ölkədə dekorativ-tətbiqi sənətin inkişafına təkan verən müəssisələrin yaradılması təsviri sənət ustalarından fərqli olaraq, köhnə bədii ənənələrin qismən də olsa yaşadılmasına imkan vermişdi. Bölgələrdə paytaxtdakı "Azərxalça"nın nəzdində xalça artellerinin, Bakıda zərgərlik fabrikinin, çini və şüse zavodlarının (1970-ci ildə bu sıraya Gəncə çini qablar zavodu da əlavə olundu) açılması, Şəki ipək kombinatının fəaliyyətə başlaması Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində dekorativ - tətbiqi sənət üzrə ixtisas təhsili alıb vətənə dönen yeni kadrlara öz yaradıcı təxəyyüllərini müxtəlif əsərlərdə gerçəkləşdirməyə imkan verdi.

Xalçaçılıq miniatür rəngkarlığı ənənələrini qorumaq və inkişaf etdirmək baxımından nə qədər çətin olsa da, məhz XX yüzillikdə yaşayıb - yaratmış sənətkarlar bu sahədə özündə milli koloriti qoruyub saxlaya bildiyini sərgiləyən toxuculuq nümunələri ərsəyə getirmişlər. Bunun ən qabarıq nümunələrini hələ də ideoloji asılılıqdan uzaq olan cənublular yaratmışlar. Əsrin əvvəllərində Təbrizdə toxunan və şəxsi kolleksiyalarda qorunan süjetli xalçalar bu qəbildəndirlər. "Xosrovla Şirinin ovda görüşü" adlanan həmin xalclardan biri Nizami Gəncəvinin "Xəmsə"sinin məşhur poemasına həsr olunub.

Onun mənə - məzmun yükünü üstüne Bəhram Çubinin tərəfindən şər atilaraq taxt - tacdan uzaqlaşdırılan Xosrovun Şirinin sorağıyla Muğana gəlib çıxması və burada kənizləri ilə ova çıxmış Şirinlə rastlaşması təşkil edir. Kifayət qədər mürəkkəb çəsnili olan xalçanın mərkəzi klassik "Ovçuluq" kompozisiyasını xatırladır. Klassik miniatürlərdə olduğu kimi ara sahənin bədii həllində üst - üstə sıralanma prinsipinə əsaslanan naməlum müəllif, aşağıda ov edənlərin müxtəlif xisələtlə heyvanlarla mübarizəsini, yuxarıda isə Xosrovla Şirinin qarşılaşmasını cəlbedici tutumda eks etdirməvə nail olmuşdur.

Xalçanın mərkəzi hissəsində yer almış ov sahnəsinin miniatür rəngkarlığı ənənələrinə tapınan bədii şərhinə realizm cizgiləri qatan sənətkar, bununla nisbi də olsa duyulan məkan dərinliyi əldə etməyə nail olmuşdur. Təzadlı ağ, qəhvəyi və qara rənglərlə süjetdəki atları bir - birindən fərqləndirməyi bacaran müəllifin, bununla da kompozisiyanın dominantı sayılan ara sahəyə duyulası oynaqlıq bəxş etmişdir. Bu süjeti əhatələyən iri haşıyə daxilində verilmiş insan və heyvan təsvirləri də bilavasitə poemə ilə bağlı olduğundan, yaranan bədii vəhdətin ən yaxşı miniatür rəngkarlığı nümunəsi kimi yaddaşqalan olduğu birmənalıdır.

1912-ci ildə toxunan və hazırda Azəraycan Milli Xalça Muzeyinin kolleksiyasını bəzəyən “Rüstəm və Söhrab” xalçasını klassik miniatür rəngkarlığı ənənələrinə yaradıcı sənətkar münasibətinin uğurlu nəticəsi hesab etmək mümkündür. Belə ki, bu cür bədii həll bir çox hallarda olduğu kimi, yəni, “Qacar üslubu”na meyllerin qaldığı bir vaxtda ondan uzaqlaşmaq cəhdlərinin mövcudluğunu sərgiləyir. Bütün mənalarda dövrünün kanon halını almış bədii yanaşmalardan yan keçən müəllifin kompozisiyanı özünəməxsus tərzdə həll etməsi təqdirə layiqdir. İki məşhurun taxtda oturmuş vəziyyətdə mərkəzi ağacın ətrafında görüntüyə gətirilməsi ilə kompozisiyanın diqqətçəkənliliyinə nail olan sənətkar, yuxarı və aşağı hissələrə rəmzi məna daşıyıcısı olan heyvan və quş təsvirləri, eləcə də yazılar əlavə etməklə, ara sahənin zənginliyini və məna - məzmun tutumunun dolğunluğunu şərtləndirmişdir. Doğrudan da şəkəri yerlikdə təsvir olunmuş Rüstəm və Söhrabın, eləcə də ağacın başında qərarlaşmış qarğanın, şir, it və qoyun təsvirləri cəlbedici olduqları qədər də, düşündürücüdürler. Xalça yaradıcısının əsas məna-məzmun daşıyıcısı olan altibucaqlı mərkəzi hissəninə ətrafinı və müxtəlif ölçülü haşıyələri o qədər də cəlbedici olmayan nəbatı naxışlarla bəzəməsi də bilavasitə dekorativ - şərti təqdim olunmuş mərkəzi fiqurların cəlbediciliyinin əldə olunması məqsədilə baş vermişdir. Xalçanın koloritinin yiğamlığında həm də məşhurların şəxsiyyətlərini vurgulamağa xidmət edən bir ciddilik duyulmaqdadır.

Rüstəm və Söhrab mövzusunda toxunmuş digər bir xalça isə Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Bu xalça yuxarıda haqqında söz açdığınız nümunədən bir il əvvəl – 1911-ci ildə Qarabağda hazırlanmışdır. Hər iki xalça arasında kompozisiya yaxınlığı mövcud olsa da, rəng həlli baxımından duyulası dərəcədə bir - birindən fərqlənirlər. Belə ki, əgər 1912-ci ilin xalçasında fiqurlar işıqlı fonda görüntüyə gətirilbsə, 1911-ci il tarixli nümunədə təsvirlər qara yerlikdə əyanılesiblər. Rüstəm və Söhrab ikinci xalçada əvvəlki pozada təqdim olunsalar da, onları əhatələyən müxtəlif elementlərin bu dəfə azaldılması görünür. Miniatür rəngkarlığı ənənələrini qoruyib saxlamağa çalışan müəllif, bu dəfə qara, qırmızı, ağ və sarı rənglərin təzadlı tutumunu kompozisiyanın cəlbediciliyinin əldə olumasına yönəltməyə nail olmuşdur. Əvvəlki xalçada olduğu kimi, bu toxuculuq nümunəsində də bədii stilizə, bədii şəhər şərtiliyi qabarlıqdır. Qənaətimizcə, hər iki xalçada müşahidə olunan bədii şərtiliyin kökündə Qarabağ qrupu xalçalarının sıxlığının az olması durur. Belə ki, yalnız duyulası şərtiliyin hesabına fiqurların bu cür cəlbedici və yaddaşqalan bədii tutum almasını şərtləndirmək olardı.

Bu çox ciddi bədii - yaradıcı məsələnin ölkənin sovetləşməsindən sonra davamını çətinliklə tapması, ilk növbədə müxtəlif mövzulara onların məna-məzmun tutumunu sona qədər ifadə edə biləcək bədii şəhər – “xalça dili” tapmağın mürəkkəbliyi ilə bağlı olmuşdur. Əgər 1920-ci ildən 1991-ci ilə qədərki sovet dövrünün çoxsaylı xalçalarına nəzər salsaq, onların arasında barmaqla sayıla biləcək əsər tapa bilərik ki, onlarda arzulanan bədii şərtilik və stilizəyə rast gəlmək mümkündür. Başqa sözlə desək,

qalanlarının bədii həlli təsviri sənət məkanında hakim olan realizm üslubunun tələblərinə müvafiqdirlər. Mərkəzi kompozisiyası realizm, ətrafi və haşiyələri isə dekorativ - şerti üslubda həll olunmuş bu xalçalar təbii ki, eklektika nümunəsi kimi zamansızlığa qovuşmaq gücündən çox uzaqdırlar. Amma bu ənənə hələ də davam etməkdədir, odur ki, başqa sahələrdən fərqli olaraq dekorativ - tətbiqi sənətdə, o cümlədən də xalçaçılıqda onun mahiyyətinə müvafiq bədii şəhərlər duyulası dərəcədə azdır.

Ədalət xatirinə demək lazımdır ki, zamanında Azərbaycan xalça elminin bünövrəsini qoyan Xalq rəssamı L.Kərimov buna cəhdələr göstərmışdı. O, bütün süjetli xalçalarında buna nail ola bilməsə də, Firdovsi və Nəsimiyyə həsr etdiyi portret - xalçalarında miniatür rəngkarlığı estetikasından uğurla istifadə etmişdir. Həmin xalçalarından biri - Şərqin dahi söz xiridarı Ə.Firdovsiyə həsr olunmuş xalça 1934-cü ildə ərsəyə gətirilmişdir. Bildiyimiz kimi, o vaxtlar görkəmli şairin 1000 illik yubileyi bütün dünyada qeyd olunmuşdu. Azərbaycanın təsviri və dekorativ - tətbiqi sənət ustaları Firdovsi mövzusunda çoxsaylı əsərlər yaratmış və onları Bakıda təşkil olunan yubiley sərgisində nümayiş etdirmişdilər. Yeri gəlmışkən deyək ki, "Firdovsinin portreti" xalçası ilə yanaşı həmin sərgidə nümayiş olunan təsviri sənət əsərlərinin əksəriyyətinin bədii həllində miniatür rəngkarlığından yaradıcılıqla faydalananmanın əlamətləri duyulmaqdır idi. Gənc sənətkarların yaradıcılığında müşahidə olunan bu milli kökə qayıtma prosesi bir çox ideoloqları narahat etsə də, əslində burada təəccübənməli bir şey yox idi. Belə ki, şərqli şairlə bağlı onun yaşayib - yaratdığı məkanın estetik dəyər göstəricisi olan miniatür rəngkarlığı arasında mənəvi bağlılığın olması təbii və məntiqli idi. Odur ki, L.Kərimovun xalçanın mərkəzi hissəsində yer almış portretə verdiyi bədii şərhədə hifz olunan dekorativ - şərtliklilik rəng həlli ilə ifadə olunduğundan, əsərinin dominantına çevrilməklə, cəlbedici və gözoxşayan qəbul olunmaqdadır. Portretin aşağı hissəsində və iri haşiyələrdə verilmiş daxili şair beytləri ilə zənginləşdirilmiş kətbələr də haradasa əlyazma səhifələrində yer almış səhifələrin tərtibatını xatırladır. Bu əsərdə sumağ, ağ, sarı, qəhvəyi və göy rənglərin təzadının yaratdığı estetikada da miniatür rəngkarlığı ənənənləri ilə bağlılıq duyulur. Xalça hazırda Moskvada Bədii Sənaye Elmi - Tədqiqat İnstitutunda saxlanılır. Müəllifin Azərbaycan Milli Xalça Muzeyində saxlanan "İmadəddin Nəsimi" xalçası 1970-ci ildə - böyük şairin YUNESKO xətti ilə 600 illik yubileyinin keçirilməsi ərefəsində toxunub. Onun bədii həllində əvvəlki xalça ilə anim yaranan məqamlar kifayət qədərdir. Bu yaxınlığı söyləməyə ilk növbədə əsərlərin kompozisiyalarının eyni prinsip üzrə qurulması əsas verir. Belə ki, burada da mərkəzdə portret, enli haşiyədə isə şeirli kətbələr yerləşdirilmişdir. Xalçanın əsas məna - məzmun daşıyıcısı olan portretin bədii həllində L.Kərimovun nümayiş etdirdiyi yüksək sənətkarlığın sayısında əldə olunan stilizəli dekorativlik çox yaddaşalandır. Naxışlara bələnmiş mavi yerlikdə görüntüyə gətirilən şairin ifadəli figurunun cəlbediciliyini geyimin tünd rəng çalarlarından əldə olunmuş bütövlük şərtləndirmişdir. Xalçanın ara sahəsindəki tünd portret, işıqlı yerlik - fon, haşiyələri təşkil edən sarımtıl kətbələrin bir - biri ilə təzadının yaratdığı harmoniya, əslində miniatür prinsipləri ilə səsləşdiyindən, bütünlükdə, İmadəddin Nəsimiⁱⁱ'ni XX əsr Azərbaycan dekorativ - tətbiqi sənətinin yaddaşalandan nailiyyətlərindən hesab etmək olar. Lətif Kərimovun həmin müzeydə saxlanılan "Səfiəddin Urməvi" (1975) əsərində də görkəmli sənətkarın "Ə.Firdovsi" və "İ.Nəsimi" xalçalarında nümayiş etdirdiyi bədii tapıntıların davamını görmək mümkündür. Burada da rəssam portretin bədii həllində duyulası stilizə və forma - biçim

dekorativliyi ilə müsiqçinin yaradıcı-psixoloji durumunu cəlbedici tutumda gösərə bilmışdır.

Görkəmli xalçaçı - rəssamın 1932-ci ildə ərsəyə gətirdiyi və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan "Bahar" xalçasında da miniatür rəngkarlığı prinsiplərinə özünəməxsus münasibət bildirilmişdir. Ara sahənin dekorunu forma və kolorit baxımından incə çizgi və çalarlarla həll edən rəssam, zahirən "yumşaq" görünən bu səthin axıcı ritminə səkkiz, bir - birinə paralel çoxtərəfli "pəncərə"lər əlavə etməklə onları kompozisiyanın dominantına çevirmişdir. Tünd göy rəngli bu pəncərələrdən "boylanın" təbiət motivlərinin cəlbediciliyi görünəndir. Bahar fəslindən aldığı zəngin təəssürati gül açmış ağacların, yaşıllığını sərgileyən salxım söyüdlərin və onların rahiyyəsinə duyan bülbüllərin timsalında rəmzləşdirən müəllif, bütünlükdə, bədii həll məsələsində miniatür rəngkarlığından gəlmə forma - biçim və rəng çaları incəliyinə tapınmaqla, sərin adına müvafiq duyğulandırıcı bədii tutum almasına nail olmuşdur.

Yalnız on bir il sonra milli dekorativ - tətbiqi sənət məkanında L.Kərimovun müasir xalça üçün tapdıgı - miniatür rəngkarlığının estetikasına tapınan yeni bədii ifadə dilini davam etdirən sənətkarın yetişdiyi məlum oldu. Bu, böyük sənətkarın tələbəsi Eldar Mikayıllzadə idi. Hazırda Azərbaycan Milli Xalça Muzeyini bəzəyən "Şəbi-hicran" (1981) xalçası adından da göründüyü kimi dahi şair Məhəmməd Füzulinin sənət dünyasına həsr olunub. Assimetrik kompozisiyada görkəmli söz xiridarının obrazına və onun yaradıcılığının şah əsəri sayılan nakam məhəbbət dastanı "Leyli və Məcnun"un qəhrəmanlarının talelərinə tutulan fəlsəfi - obrazlı "bədii güzgü" bütün mənalarda yeni idi. Belə ki, xalcanın mərkəzi dekorunu təşkil edən eksər elementləri – ağacların, qayaların, buludların ikimənalı - rəmzi görkəmi əsəri sırlı - soraqlı etməklə yanaşı, həm də bədii həllinin bənzərsizliyinə görə heyrət mücəssəməsinə çevrilməsini şərtləndirmişdi. Portretin yuxarısındakı buludların həm də şairin dilindən sözüllən məşhur beytlərdən birinə çevriləməsi, ağacın gül açmış çıçəklərinin Füzulinin bəyaz çalmasını və saqqalını, qayaların çöhrəsindəki qəm yüklü əzalarının cizgilərini, ağac gövdələrinin söz xiridarının geyimini əvəz etməsi miniatür ənənələrinə tapınan çox maraqlı və düşünülmüş, sözün əsl mənasında bənzərsiz bədii həll tapıntısı idi. Mərkəzi kompozisiyaya daxil edilmiş digər obrazlar (fəlsəfə, müsiqi və poeziyanın rəmzi) və elementlərin hamisiniñ da müəyyən fəlsəfi məzmun daşıdığını nəzərə alanda, əsərin çox tutumlu bir nümunəyə çevrildiyini yəqinləşdirmək olur. Qeyd etmək lazımdır ki, əsər elə bu cür yüksək bədii məziyyətlərinə görə 1983-cü ildə Şərqi xalçaları üzrə Bakıda keçirilən beynəlxalq simpoziuma toplaşan xarici ölkələrin sənət xiridarlarının da böyük marağına səbəb oldu. O vaxtlar çox gənc olan E.Mikayıllzadə 2006-cı ildə bu mövzuya qayitmaqla, onu daha da zənginləşdirməyə nail olmuşdu. Bu barədə tədqiqatın növbəti yarımfəslində söz açılacaq. Əmir Hacıyevin "Yeddi gözəl" poemasının motivləri əsasında işlədiyi "Bəhrəm Gur və Fitnə ovda" xalçasının bədii həllində də dekorativlik güclüdür. Bunun bilavasitə klassik irlədən yardımıcılıqla faydalananmanın uğurlu nəticəsi olduğunu nəzərə alsaq, miniatür rəngkarlığının bu dəfə də dekorativ - tətbiqi sənət nümunəsində öz ifadə potensialını uğurla təzahür etdiyini deməliyik. "İsgəndərnəma" poemasına həsr olunmuş "İsgəndər və Nüşabə" xalçasını isə Lətif Kərimov Məmmədəli Şirinov ilə birlikdə ərsəyə gətirmişdir. Poema qəhrəmanlarını ara sahədə bir araya getirən müəlliflər, daha çox onların at üzərindəki fiqurlarının ifadəli siluetlər vasitəsilə təsirliliyinə nail olmuşlar. Bu da miniatür rəngkarlığı estetikasına müvafiq olan bədii yanaşmadır.

Miniatür rəngkarlığının dekorativ - tətbiqi sənət nümələrinin dekoruna təsirindən söz açarkən heç şübhəsiz, rəng həllinə və bədii stilizələrinə görə onunla müqayisə olunmağa layiq olan tikmələr yada düşür. Onların arasında təkəlduz texnikasında icra olunmuş tikmələr xüsusi yer tutur. Milli Azərbaycan Tarixi Muzeyində qorunan belə tikmələrdən biri kifayət qədər mürəkkəb dekora malikdir. Belə ki, ara sahəni məscidin dekorativ biçimli görüntüsü, onun ətrafinin dekorunu isə xəttatlıq yazıları, nəbatı naxışlar və bülbül təsviri təşkil edir. Hər üç ayrıntının ifadə estetikasında miniatür rəngkarlığı bədii prinsiplərindən uğurla istifadə olunduğundan, bütünlükdə, dekorun ümumi tutumunda qeyri - adı zəriflik duyulmaqdadır. Qara mahudun üzərində qırmızı, şəkəri, sarı və qızılı rənglərin təzadından əldə olunan harmonianın miniatürlərlə səsləşən əyanılışən ümumi estetikasının heyranediciliyi birmənalıdır. Rəng təzadardan uğurlu istifadənin ayrı - ayrı ayrıntıların dominantlığını şərtləndirməsi də, naməlum bakılı müəllifin yüksək sənətkarlığından xəbər verir.

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanan digər bir tikmə, motivinə görə yuxarıda haqqında söz açığımız məscidi tikiş ilə anım yaranan olsa da, bədii həllinə görə ondan fərqlənir. Belə ki, əgər yuxarıda haqqında söz açığımız tikişdə məscid ümumi dekorun bir hissəsidirsə, 1912-ci ildə Təbrizdə ərsəyə gətirilmiş bu toxuculuq nümunəsində isə yalnız məscid əsas məna - məzmun daşıyıcısıdır. Duyulası dərəcədə stilizə olunmuş həndəsi - nəbatı formaların xəttatlıq yazıları ilə qovşağının tikişinin əsas dekor daşıyıcısına çevirən təbrizli usta, əldə etdiyi dekorativ - şərti bədii həllin miniatür rəngkarlığı estetikası ilə səsləşməsinə nail olmaqla, ümumi görüntünün zərifliyinə nail olmuşdur. Məscidin görüntüsünü bədii həll baxımından iki hissəyə bölən müəllif, aşağıda xəttatlıq yazısının ecəzkarlığını tikişinin əsas fasadının ince elementlərinin əyanılışdırılmasına yönəltmiş, rənglərin dekorativliyi ilə yuxarı hissəni təşkil edən günbəz və minarələrin qabarlılığını və möhtəşəmliyini əldə etmişdir. İlk baxışda bu incəliklə dekorativliyin vəhdəti təzad yaranan kimi görünse də, bütünlükdə, onların klassik miniatürlərdə olduğu kimi harmoniya təşkil etmələri danılmazdır.

XX əsrin tikmə ustaları dekor tərtibində təsvirlərin məna - məzmun daşıyıcılığından istifadə ilə yanaşı, bu kompozisiyaların bədii həllinin milli ruha yönəldilməsi üçün onların rəng estetikasında miniatür rəngkarlığından da tez - tez istifadə etmişlər. Bu mənada tikmə çəsnisini təşkil edən ayrı-ayrı elementlərin həndəsi - nəbatı naxışlarla qovşağında miniatürsayağı rəng - kolorit münasibətinin uğurlu nəticələrini qeyd etmək olar. Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan iki təkəlduz tikişinin adını çəkmək olar. Onların birində - məşhur şəkili usta Rza Tağızadənin qızılgüllərlə pambıq kolunun, digərində isə quşlarla güllerin müxtəlif rəngli və formalı naxışlarla vəhdətindən bacarıqla istifadəsini görmək mümkündür.

Ədəbiyyat:

1. Fərzəliyev Ç. Azərbaycan el sənəti. Bakı, 2013. 410 səh.
2. Zamanov N. Nizami poeziyası və təsviri sənət. Bakı, 1981, 150 səh. 7
3. Əliyev Z. İlмələrin hikməti (Eldar Mikayılov). Bakı, 2013, 256 səh. 11
4. Əfəndi R. Azərbaycan incəsənəti. Bakı, 2007, s. 282. 6
5. Əfəndiyev R. Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində. Bakı, 2009. 232 səh. 9
6. Əfəndiyev R. Azərbaycan xalq sənəti. Bakı, 1984, 233 səh.